



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kültüri İnformasiya Vəsiatçaların İnkışafına  
Dövlət Dəstəyi Fondu



KİVDF

Layihənin istiqaməti:  
“İctimai və dövlət maraqlarının müdafiəsi”

**“Molla Nəsrəddin” milli mətbuat tariximizdə ilk orqan idi ki, Azərbaycan cəmiyyətinin mütərəqqi qüvvələrini ətrafına bu ölçüdə yığmış, qələm əhli üçün bu qədər məhrəm yaradıcılıq ocağı, ədəbi-jurnalistik mərkəz olmuşdur” (Ə.Mirəhmədov. Azərbaycan “Molla Nəsrəddin”i. Bakı, 1980, s. 256). “Poçt qutusu” isə bu “yaradıcılıq ocağı”, “ədəbi-jurnalistik mərkəzi”nin yaranması və jurnalın nəşrinin uğurlu davamı üçün xüsusi rol oynamışdır.**

“Molla Nəsrəddin” jurnalında yazılar gizli imza ilə dərc olundu. Müəllifin gizli imzaya müraciət etməsi bir çox siyasi, ictimai, sosial və ədəbi səciyyəli amillərlə bağlı idi: senzuradan və ətraf mühitden qorunmaq, şəxsi qərəzlilik, ədəbi ümidişlilik, ədəbi oğurluq, başqa imzanın şöhrəti altında dal-dalanmaq, zidd istiqamətlə müxtəlif mətbuat organlarında eyni vaxtda çıxış etmək və s. İmza sahibinin əsl adı gizli saxlanılır və cavabdehliyi redaksiya öz üzərinə götürürdü.

Məsələn, jurnalın 1906-ci ildə nəşr olunan 39-cu sayında “idarədən” verilən cavabda deyilir: “Cənab Mir İsmayılov xan həmin cavab ile idarəmizə əlahiddə məktub da göndərən xahiş edir ki, biz Astara müxbirimizin adını ona nişan verek və illa bərəks surətdə məktub sahibi təməjna rəisini təklifinə binaən baş mühərririmizin üstə suda şikayet verəcəkdir.

Bu barede cavabımız budur: əvvələn idarəmizə göndərilən məktubların ya dilcavabı verilən xəbərlərin sahiblərini heç bir vəchle aşkarla çıxarda bilmərik və bu barədə mühakimə məqamında cavab verən məcmuəmizin baş mühərriridir.

Redaksiya “Poçt qutusu”ndan oxucu yazarlarında eminlik, arxayınlıq yaratmaq vasitəsi kimi istifadə edirdi.

Bütün bunlar heç də o demək deyildir ki, gizli imza ilə redaksiyaya göndərilən hər material jurnalın səhifələrində özünə yer ala bilirdi. Fikir öz təsdiqini “Poçt qutusu”nda verilən cavablarda tapır:

Şamaxıda “Cinbaş”a - Adısa kağızları heç oxumuruq da (“Molla Nəsrəddin”, 1910, № 6).

Nuxada “Miğ-miğ”aya - Çünkü Çəri Məsməye yazdığınıza cavabda əşxas adı çekirsiniz və çünkü sizi heç tanımırıq, yaxşı olardı yazdığınıza fəqərələri müxbirimiz Molla Həsən Tahirov öz imzası ilə təsdiq edəydi (“Molla Nəsrəddin”, 1923, № 12) və s.

“Poçt qutusu”nda verilən cavablar dan aydın olur ki, redaksiyaya göndərilən materialların jurnalda dərc olunması üçün müəllifin qarşısına bir neçə ciddi tələb qoyulur. Bu, bir tərəfdən müəllifi görəyü işe ciddi, qərəzsiz yanaşmağa məcbur edir, digər tərəfdən jurnalı senzura və ətraf mühitdən qorumaq məqsədində xidmət etmiş olur: “Nuxada “M.P.” imzası ilə məktub göndərənə: Abunənin nömrəsini nişan vermədiyiniz səbəbindən məktubunuza etina olunmadı” (“Molla Nəsrəddin”, 1910, № 6);

# “Poçt qutusu”nda imza sırları

“Qarabağda “Ə.M.” cənablarına: Yüzbaşı Soltan bəy Mahmudbəyov barəsində bir şey yaza bilmerik, çünki sizi tanımırıq” (“Molla Nəsrəddin”, 1907, № 9).

“Aşqabaddan “Moltani” imzası ilə kağız göndərənə: Mərhum Məşədi Əliheydər İsmayılovun varislerinin güftögüsü barəsində yazdığınız mətləb çox əhemiyətlidir və laikin öz müxbirimiz yazmasa çap edə bilmərik. Hərçənd məktubunuzda adınızı yazıbsınız, amma sizi tanımırıq” (“Molla Nəsrəddin”, 1908, № 39).

“Aşqabadda Molla Rza barəsində şikayət yazana: İki nəfər şahidiniz olsa çap edərik” (“Molla Nəsrəddin”, 1908, №

na: “Göndərdiyiniz məqaləni çox razılıqla çap edərik. Bu şərtlə özünüz Tiflisə təşrif getirib yazdığınız məqaləni oxuya-sınız” (“Molla Nəsrəddin”, 1906, № 3).

Göndərilen məktubların edəb, mərifət, tərbiye ölçülərinə cavab vermesi redaksiya üçün xüsusi əhəmiyyət kəsb etdiyindən bunlar yazarlardan ciddiyət və sərtliliklə tələb olunurdu.

“Aşqabadda “Molla Sədrəddin Sofiyev cənablarına: “Gəncə və Şamaxı molalarının əleyhine yazdığınız məktub başdan axıradək fohşdür. Elə biədəb kağızları çap etmək olmaz” (“Molla Nəsrəddin”, 1907, № 19);

“Qaxda “Uzunburun”a: “Kağızınız çox ifunətlə olduğundan maşa ilə tutub tulladiq səbətə” (“Molla Nəsrəddin”, 1909, № 44);

“Bakıda “Rəhbər”: - Ədəbsiz sözleri tərgidin, yoxsa size sataşarıq” (“Molla Nəsrəddin”, 1909, № 13);

Gəncədə “Cərrah”a: “Məktubunuzdakı bir dənə biədəb söz qalan haqq sözlərinizi də xarab eləyir. Bu səbəbdən kağızı tulladiq” (“Molla Nəsrəddin”, 1909, № 15).

“Poçt qutusu” redaksiya üçün dövri mətbuatda “Molla Nəsrəddin” jurnalı ilə bağlı, yaxud müxtəlif səpkili mübahisəli yazılarla konkret cavab vermek üçün çox yararlı idi. Məsələn, “Molla Nəsrəddin”in 1907-ci il 46-cı sayında XX əsrin əvvəllərində çox tanınmış ziyanlılardan biri, jurnalı satırı “Zənbur” jurnalının redaktoru doktor Əbdülxalıq Axundovun “Səadət” məktəbindəki çıxışı ilə əlaqədar “Xənnas” başlılı felyeton dərc olunmuşdur. Felyeton dövri mətbuatda mübahisəyə səbəb olmuşdur. “Təzə həyat”ın 3 dekabr 185-ci sayında Əliabbas Tağızadənin “Xənnas kimdir?” müdafie xarakterli yazısı çıxmışdır.

“Poçt qutusu”nda bu xüsusda konkret cavab verilir:

“Bakıda Əliabbas Tağızadəye: “Mənəsiz etirazlara cavab verməyə vaxtim” yoxdur”.

“Poçt qutusu” jurnalın əsas yaradıcıları və daimi əməkdaşları arasında birbaşa əlaqə xidməti idi. Jurnalın 1909-cu il 44-cü sayındakı “Poçt qutusu”nda yazılır: “Axalsixdə “Heyran”a: “Həmd olsun Allaha ki, gəldi kağızınız”.

“Heyran” imzası tədqiqatlarda Ömər Faiq Nemanzadəyə aid edilir. “Molla Nəsrəddin” jurnalının 1906-1921-ci illərinin səhifələrində bu imzadan “Heyranı”, “Bir nəfər Heyran”, “Göy altında, yer üstündə Heyran” törəmələri də var (E.Qasimova, A.Əliyeva. “İmzalar” “Molla Nəsrəddin” (1906-1931). Bakı, 2015).

Göründüyü kimi, “kağız” Axalsixdə olan, bir müddət redaksiya ilə əlaqəsi kəsilən Ö.Faiqə bağlı nigaranlılığı aradan qaldırmış, Mirzə Cəlil də “Poçt qutusu” vasitəsilə öz razılığını bildirmişdir.

“Poçt qutusu” jurnalda gizli imzaların müəlliflərinin attribusiysi üçün bugünkü mətnşünasların istiqamətverici dəlil kimi əsaslandıqları etibarla bir mənbədir. “Poçt qutusu” ilk növbədə “Şəkidə Təkkal”a, Lənkəranda “Küncüt halvası”na, Bakıda “Dəmdəmək”yə yazmaqla imzadan müəllifinin coğrafi məkanını müyyənəşdirir və bu imza müəllifinin

həmin coğrafi məkandakı əliqələmlilər sırasında axtarılmasına istiqamət verir.

Diger tərəfdən, bəzən bir gizli imzadan eyni, yaxud dövrün müxtəlif mətbuat organlarında belə bir neçə müəllifin müştərek istifade etdiyi məlumdur. Məsələn, “Əqrəb” imzasından müxtəlif mətbuat organlarında H.I.Qasimov, Ü.Hacıbəyov, M.Manafzadə, M.S.Əliyev, İ.Işazadə, M.S.Məmmədzadə və H.Rəhimov tərefindən müştərek istifade edildiyi göstərilir (Q.Məmmədli, A.Əliyeva. İmzalar. Bakı, 2015). Bu imza ilə “Molla Nəsrəddin” jurnalının 1909-cu il 31-ci sayından başlayaraq Ağdaşdan, Göyçay, Şuşa, Nəhayət, Ordubaddan müxtəlif sepkili xəbərlər dərc olunur (E.Qasimova, A.Əliyeva. “İmzalar” “Molla Nəsrəddin” (1906-1931). Bakı, 2015). Jurnalın 1910-cu ilinin 21-ci sayındakı “Poçt qutusu”nda “Ağdaşdan “Əqrəb”ə, 1927-ci ilin 6-ci sayındakı “Poçt qutusu”nda isə “Şuşada “Əqrəb”ə cavabı bu imzadan müxtəlif coğrafi ərazilərdən yazan iki müəllifin ünvanını məlum edir. Yaxud da, bir müəllifin müxtəlif dövrlərde müxtəlif ərazilərdə olduğunu üzə çıxarır.

Tədqiqatlarda Ö.F.Nemanzadəyə aid edilən “Heyran” imzası ilə də bağlı jurnalın “Poçt qutusu”nda müxtəlif işaretər var:

- 1908-ci il, № 13. Naxçıvanda “Heyran”a: “Başa düşmədik”;
- 1909-cu il, № 41. Axalsixdə “Heyran”a: “Yazırsan ki”;
- 1909-cu il, № 44. Axalsixdə “Heyran”a: “Həmd Allaha ki”;
- 1914-cü il, № 24. Gəncədə “Heyran”a: “Çap olunmayacaq”.

Göründüyü kimi, Ö.F.Nemanzadə “Heyran” imzası ilə tekce Axalsixdə yazır. Bu imza ilə Gəncədən, Naxçıvandan da yazar var. Deməli, “Heyran” imzalı yazıların üzərində müəlliflik hüququ bərpə ediləndə imzadan müştərek olduğunu, ondan Axalsixdən eləvə, Gəncə və Naxçıvandan da istifadə edən müəllifin olduğunu, yaxud da bir müəllifin müxtəlif ərazilərdən yazdığını nəzəre almaq vacibdir.

Redaksiya bu mürəkkəbliyi də nəzərə alaraq, “Poçt qutusu” vasitəsilə öz yazarlarına eyni imzadan uzaqlaşmağı məsləhət görmüşdür: “Bir “Pompuşalı”nın olduğunu görə ikinci bir “Pompuşalı”ya ehtiyac yoxdur. Çünkü hər yerde qənaət edib bir “Pompuşalı” ilə kifayətlenirik (“Molla Nəsrəddin”, 1926, № 21).

“Poçt qutusu” “mollanəsrəddinci nəslin yaradıcılıq məktəbi” idi. “Bütövlükdə yeni nəslin formalasdırılması işində “Molla Nəsrəddin” jurnalının keşf etdiyi təzə bir janr, forma kimi diqqəti cəlb edən “Poçt qutusu”ndakı ədəbi prosesə dair təqdiqi qeyd, məsləhət və məlumatların ciddi təsiri və əhəmiyyəti olmuşdur” (İ.Həbibbəyli. Cəlil Məmmədqulu-zadə. Mühiti və müasirləri. Bakı, 1997, s. 279).

Elmira Qasimova  
AMEA Nizami adına  
Ədəbiyyat İnstитutu,  
filologiya üzrə felsəfə doktoru

Azərbaycan Respublikası Prezidenti  
yanında Kütüvə İnformasiya  
Vasitələrinin İnkışafına Dövlət  
Dəstəyi Fonduun maliyyəsi  
əsasında hazırlanıb.



49.

Redaksiya “Poçt qutusu”nda müxbirlerin “nədən yazmalı?” istiqamətini müyyənəşdirirdi:

“Aşqabadda “Namərd”ə: Şəhərinizin xırımxırda xəbərləri oxucularımıza lazımlı” (“Molla Nəsrəddin”, 1907, № 19).

“Dərbənddə “Təessübkeş”ə: Gündə üç şahlıq alış-veriş eliyen fəqir dükənlərlərlə sataşmağın heç bir ləzzəti yoxdur. Əger qolçomaqların hünərlərindən bize xəbərlər yazsanız, artıq həvəs ilə çap edərik” (“Molla Nəsrəddin”, 1907, № 1).

“Poçt qutusu” vasitəsilə müxbirlərə həm də savadlı, ləkonik və mənəli yazımaq öyrənilirdi:

“Aşqabadda “Nağılçı”ya: Bir az oxub-yazmaq öyrənsən pis olmaz” (“Molla Nəsrəddin”, 1907, № 8).

“Başibələli”ya: Çok uzun müşərrəf olursan, çap olunmayıacaq” (“Molla Nəsrəddin”, 1906, № 18).

“İdərəmizə geleñ kağızların çoxunu çap etmirik. Etməməyimizin səbəbi budur ki, kağızların çoxundan bir mənə çıxmır” (“Molla Nəsrəddin”, 1906, № 31).

Lənkəranda Məşədi Heydərəli oğlu-